

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Cümhuriyyət dövrünün fədakar qadını

XX əsrin ikinci on illiyi Azərbaycan tarixində dərin izlər buraxıb. 1918-ci ilin birinci yarısında baş vermiş tarixi hadisələrdən biri fəciə, insanlıq əleyhinə cinayət, soyqırımı idi, digəri qürur və iftixar tariximiz idi. 1918-ci ildə Azərbaycan xalqı həm 31 Mart Soyqırımına məruz qalıb, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. 1918-ci il mayın 28-də bütün Şərq dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdəndir. Çox təəssüf ki, az vaxtdan sonra - 1920-ci ilin aprelində bu respublika süqut etdi.

XX əsrin 90-ci illərinin əvvəlinde Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi prosedən bəhrələnərək, yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ilin yayında xalqın təkidi tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev cümhuriyyət ideyalarının yaşamamasına və təbliğine böyük önəm verdi. Təsadüfi deyil ki, respublikamızda hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin bir zamanda yaransa da, bu yolda mücadilə edən insanlar heç bir hədədən, işgəncədən qoxmayaraq, mübrizəni davam etdirirdilər. Azərbaycanın bəzi fədakar qadınları da qeyri-cinsin nümayəndələri ilə bərabər çalışırdılar. Azərbaycanın ilk qadın pedagoqu, jurnalist, tərcüməçi və icimai xadim Mədinə xanım Qiyasbəyli də bu sırada olan mübarizə qadınlarından idı. Mədinə Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Atası Mehdi ağa Vəkilov yeganə qızı olan Mədinəyə mükəmməl təhsil vermək istəyirdi. Odur ki, Tiflisə aparıb "Müqəddəs Nina" qızlar məktəbine qoyur. 1904-cü ildə Tiflisdə "Müqəddəs Nina" təhsil müəssisəsini bitirdikdən sonra Mədinə xanım gimnaziyada birillik əlavə kursa daxil olmayı qət edir, onun bu məqsədi atasının ürəyinçə olur. Rus dili və ilahiyyat fənlərini "əla" qıymətlərlə başa vuran Mədinə xanım bu attestatla ona "ev müəlliməsi" kimi fəaliyyət göstərə bilərdi.

Aldığı təhsil ona kənddə qızlar üçün ibtidai məktəb açmaq imkanı verir. Lakin kəndin mövhamatçıları tərəfindən qızların məktəbe getməsi fikri yaxşı qarşılanır. Belə olduqda, Mədinə xanım işə qohum ailələrdən başlayır. Belə-

liklə, 1906-cı ilin yanварında Salahlıda kənd yerində ibtidai Qız Məktəbi fəaliyyətə başlamışdır. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı, əmək və nəğmə dərsleri də keçirilirdi. O zaman türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslılığı-təhsilli məşəbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəb tez bir zamanda qəzada məşhurlaşın nüfuz qazanır və bu təhsil ocağı qəza Maarif İdarəsi tərəfindən rəsmiləşdirilir. Mədinə xanım Salahlı Qız Məktəbinin müdürü və müəlliməsi təyin edilir.

Mədinə xanım 20 yaşında Dağkəsəmənli Şəhriyar bəyle ailə həyatı qurur. Şəhriyar bəy Qori Seminariyasını 1890-ci ildə bitirmiş, bir ara müəllimlik eləmişdi. Qazax qəzası rəisi ştab-kapitan Reuttun dəftərxanasında dilmanc işləyirdi. Ziyalı və mədəni bir adam kimi bütün qəzada tanınır. Dağ Kəsəmənə-Qiyasbəylilərə gəlin köçən Mədinə xanım orada qızlar üçün məktəb açır, burada eyni işlərini davam etdirir. 1916-cı ilin iyulunda atası Mehdi ağa yaşıyib-işlədiyi Əksiparada qətle yetirilir. Bu, Mədinə xanımın həyatda yeniyetmə ikən ölü qardaşlarının, sevimli anasının ölümündən sonra aldığı növbəti ağır itki olur. 1917-ci ilin iyundan həyat yoldaşı Şəhriyar vərəm xəstəliyindən vəfat edir. Mədinə xanım çox keçmir ki, maarif cəbhəsinə girməyi qərara alır və qüvvəsini Tiflisdə sınayır. Bir neçə ay Zaqqafqaziya Komissarlığında çalışır. Zaqqafqaziya üç yerə parçalandıqdan sonra, o da Qazağşa qaydırır. Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilən Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla ciyin-ciyinə bir ilə yaxın var qüvvəsini əsirgəmədən çalışır. Mədinə xanımın siyasi məsələlərlə yaxından maraqlanması bu döv-

rə təsadüf edir. Bir əyalət ziyalısı kimi Qafqazda və Rusiyada gedən prosesləri bacardığı qədər izləyir. Siyasi görüşləri etibarilə millyiyətçi bir adam olan Mədina xanım Azərbaycanın istiqəlalının qızığın tərəfdarı idi. 1919-cu ildə Qafqazın türk ziyanı elitasının Bakıya cəmləşməkdə olduğu bir dövrdə uşaqları da götürüb bu şəhərə gelir. Qohumu Gövhər xanım Usubova ilə əl-əle verərək, paytaxtın mədəni həyatına qoşulur. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdır. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdur. Hüseyin Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbeyli, Xudaverdi Kələntərli, Səriyye Əhmədova, Nəime Qaziyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüs-dən nümunə götürürək, mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil edir və martın 10-da onun rəsmiləşdirilməsinə nail olur. Mədinə xanım axşam kursunun müəlliməsi təyin edilir. Qısa bir müddət ərzində bura sadalanmaq arzusunda olan 20 nəfərə yaxın qadın cəlb edə bilir. Kursda Üzeyir Hacıbeyov, Xədicə xanım Ağayeva və Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.

Onun həyatını əks etdirən materialarda göstərilir ki, Mədinə və Gövhər millət üçün bu faydalı təşəbbüslerində nə qədər maneələri dəfə etməli olurdular. Qəfildən çevriliş baş verir, Milli Hökumət devrilir, Sovet hakimiyəti elan edilir. 1920-ci il dekabrın 20-də Mədinə xanım Qiyasbəyli Darülmüəllimətin müdürü və müəlliməsi, əri yəni hökumət tərəfindən Nargində gülələndikdən sonra dul qalmış Gövhər xanım Usubova isə onun müavini təyin edilir. Bu təhsil ocağında Azərbaycanın hər yerində

açılmış olan qız məktəbləri üçün müəllimələr hazırlanacaqdı. Zərafat deyildi, bütün Şərqdə ilk dəfə, məhz Bakıda-Azərbaycanda qızların öz dilində ali təhsil almaq imkanlarının təməli qoyulurdu. Bu təməl daşlarını qoymaq Mədina xanımın taleyinə yazılmışdı. Mədinə xanım buraya tanınmış qadın pedagoqlardan Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağayeva, Sara xanım Talışinskaya, Badusəba xanım Köçərli və Fatma xanım Topçubaşovanı cəlb edir.

Darülmüəllimatda, eyni zamanda, digər türk və müsəlman cümhuriyyətlərindən qızlar gelib təhsil alırlılar. Məktəbin şöhrəti Azərbaycanın hüdudlarından uzaqlara yayılır. 1926-ci ilin sentyabrında Mədinə xanımı köhnə ziyanı nesline mənsub olduğunu görə müdirəlikdən götürürler. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir. Ancaq Mədinə xanım rus dili müəlliməsi kimi seminariyada qalır. Məktəbin adı deyişdirilib "Pedaqoji Texnikum" qoymulur. 1928-ci ildə onu texnikumun binasındaki otaqlarından çıxarıb, Proletar küçəsindəki ikiotaqlı mənzilə köçürürlər.

1932-ci ilin noyabrında tramvaydan düşərkən yixılır, onurğa sütunundan ağır zədə alır. Tramvay qəzasından sonra məktəblərə gedib-gəlməyi çətinləşir. Müəllimlik peşəsindən ayrılaraq, tərcüməçiliklə məşğul olur. Səməd Vurğunun vəfatının qədəri ilə o çağın tanınmış rus şairlərindən N.Aseyev, V.Lugovskoy ilə yaxından tanış olmuşdu. Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin rus dilinə tərcümə olunmasına onlara böyük köməyi dəymışdı. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rza, Nigar Rəfibəylinin bir çox şeirləri, M.S.Ordubadının "Dumanlı

Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanları rus oxucusuna Mədina xanımın qələmi ilə çatdırılır: "Yevgeni Onegin"ın çevrilməsində rus dilinin incəliklərinə vararkən, çətinliklərə üzləşən Səməd Vurğunun ən yaxın məsləhətçisi Mədinə xanım barəsində MTN arxivində saxlanılan və 1933-cü ildə tərtiblənmiş 16548 sayılı formulyardakı xüsusi materiallardan anlaşılır ki, o, hələ 1925-ci ildə Azərbaycan DSİ və XDİK orqanları tərəfindən qeydiyyata alınmışdır və həbs edilənədək, gücləndirilmiş agentura ilə əhatə edilmişdir. Bu dövrdə hər bir addim ciddi müşahidə altında olmuşdu.

1936-ci ilin soyuq bir qış günü dekabrın 8-də həbs edilir və 8 sentyabr 1937-ci ildək 12 dəfə dindirilir. Heç bir əsas, dəlil-sübut olmadan, böhtan atılaraq, 45 yaşında olan Mədinə xanım Qiyasbəyli 1937-ci il sentyabrın 28-də gülələnmişdir. Mədinə Qiyasbəyli haqqında çıxarılmış hökm 1956-ci ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən leğv edilərək, ona bəraət verilir.

Bəli, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu şərəflə təriximizin qeyd edilməsi, onun gənc nəslə təbliğ olunması məqsədilə, artıq uzun illərdir ki, xüsusi, müstəqillik illərindən sonra məqsədönlü addimlar atılır və ciddi işlər görülür. Bu gün belə insanların həyatı və keçdiyi böyük yol gənclərə bir nümunə olaraq təqdim olunur. Xalqımızın yetişdiridiyi belə xanımlar əməyi və qətiyyəti iradəsi ilə yaddaşlarda əbədi həkk olunublar.

Zümrüd BAYRAMOVA

